

# SƏNƏ DEYƏCƏKLƏRİM

## Afaq Şıxlının "Sənə demədiklərim" kitabını oxuyarkən düşündüklərim

Afaq bacım səni özündən qabaq şeirləri ni tanıdım. Ele hey səsin gelir qulağıma. O səs ki, onda həsrət, misgin, qəriblik duymuşam:

*Bir daş alda, bir daş üstə,  
Üyünən dənə dönürəm.  
Yaralıyam, bir ahəstə  
Sədaya, ünə dönürəm.*

*Yazı yanan yazib düzüb,  
Qədəhimə kədər süzüb.  
Qurbət məni yaman üzüb;  
Qayidib yenə dönürəm.*

O səs ki, onda dosta sədaqət edibar görüşəm. Heç kəsi unutmayıb o səs...o səs ki, özündən əvvəl gəlib istədiklərinin xoş gününüə. Məhrum Adil Mirseyidi hamımız ağladıq, hamımız yandıq. Amma sənin yanğın, şeirində daha fərqli özünə məxsus idi:

*...Bir səs gəldi,  
Bir ürəyə  
"dayan" dedi, bir kərə!  
Neçə misra  
Gözlərini  
Yumdu kitab-dəftərə...*

*Qələm sindi,  
Kəlam dostu  
Tutdu ömür orucu...  
Gedən kimdi,  
Ağlayan kim?  
əcəl daşdı! -nə borcu!...*

*izdihamın yoxdu sonu,  
sözlər verib əl-ələ;  
bu gün şair yol üstədi,  
köç edir son mənzilə...*

sən dostcanlısan, vefalısan. Bakıya gələndə bütün dostlarınla görüşürsən, dərdləşirsən. Ulduz jurnalına baş çəkirsən. Şair Qulu Ağsəsə yazdığını şeiri xatırladım:



*mən onu özümə bənzətdim,  
eynəyindən, qasalarının düyündən...  
sözünü özümə bənzətdim,  
nisgilindən, sətirlərin küskünlüyündən...  
düşündüm,  
bu dünyada mənə oxşar kimsə varmış,  
O -kişi, mən -qadın olsaq da!  
O, vətəndə Qarabağsız,  
Mən qurbətdə Vətənsiz qalsaq da!  
Xəyalpərəstik:  
Mən də,  
O da.*

Gözəl bir kəlmə üçün özümüzü atarıq oda.

*Nəsimitək dərimiz soyulsə da,  
Deyərik sözün düzünü!  
Tək bir fərqimiz var:  
Mən qəriblikdə donaraq yaşayıram,  
O isə "üşüsə yandırar özünü"...*

Onsuzda şairlər hamısı üzüyür. Afaq xanım Xəyal Rza gözəl şairdi, işıqlı insandır. "Yoxdu" adlı şeirində elə bil Xəyalın işıqlı portretini yaratmışan:

*Mən səni çox gördüm gülüb-danişan,  
Nədən, gözlərinin güldüyü yoxdu?  
Nə çıxdu dövrəndə yanib-alışan...  
Dərdindən kimsənin öldüyü yoxdu?*

*İllhamın çağlayan selə bənzəyir,  
Ürəyin bir ipək telə bənzəyir.  
Qismətin ən zərif gülə bənzəyir,  
Səadət bağına gəldiyi yoxdu?*

*Afaq yaxşı nilir sözün düzü nə...  
Sən-sən ol, toz qonmaz, inan. Izinə!  
Həyat birdən-birə gülər üzünə,  
Qisməti kimsənin bildiyi yoxdu!*

Afaq, sənində balanda Nilüfer istedadlı qələm sahibidir. Onu niyə qoydun şair olmağa, Afaq? Azmi çəkmişdin bu dünyadan dərdi sərini. İşıqlı dünyadan gen gəzmək, ömrünü kağıza-qələmə bağışlamaq azımdı. Ehh...nə deyim Allah verən qismətdir. Allahın işinə qarşmayım. Sən bizdən uzaqdasan, sənə vətən bacım elə-belə deməmişəm. Çünkü vətəni hər yerdə təmsil edirsən:

*Istmır qəlbimi bu od-oqaqda  
Hələ üşüyürəm dəmir qucaqda  
Çoxdan aparardı o sam ayaqda  
Ölümcül olanı ölümədə sevmir.*

-deyən Elman Tovuzun Moskvada yaradıcılıq gecəsini keçirdin. Bir ürəyi bu qədər sevindirmək ancaq sənin qəlbine yaraşar, bu ürək hamida olmur. Afaq hərdən özünü de itirsən, gəl məni axtaraq deyirsən:

*Gəl birgə, dünəndən, bu gündən keçib  
İşıqlı səhərə çıxaraq məni!  
Hardasa itmişəm, tapa bilmirəm,  
Mənə kömək elə, axtaraq məni!*

Yayın istisində, payızın həsrətində, qışın sazağında, yazın gəlişində özünü görmürsəm bacım? Kənardan tamaşaçıya hər şey aydın görünür. Biz səni aydın görürük

Afaq, şeirlərin ünvanını dəqiq deyir. Yadın-damı bacım mənə bir bağlama yollamışdır. O, bağlanmanın içinde bir yaylıq da vardi. Şimal diyarda yaşasanda oranın qürbət çıçəklərinin istilik rəmzi kimi, gəmişdi o yaylıq mənə. Xüsusi ilə də xanımların yurd həsrəti. Doğmalarına can atımı o yaylıga hopdurmuşdu sanki. İlk dəfə o yaylığı görəndə çəşmişdəm...adətən burdan gedenlarım aparır vətən yaylıqlarını. Ordan gələn yaylıq ordakı qadınlarımızın pak və ismət rəmzi kimi gəlmışdi sanki.

O yaylıq...hə..o yaylıq xəyalən haraları görmədiki...çox qəribədir...çox vaxt xəyallarımız həqiqətə dənənmir...amma xəyalən sonra isə realdır o yaylıq mənim ciyinimdə Təbrizi dolaşdı...qonaq olduğum məclislərde söze döndü, şeire döndü...vətənin isti nefesi kimi on illiklərin acısını ağrısını yaşıyanların ciyərinə çəkildi...Düşündüm ki, yaylıq təkcə baş örtüsü deyildir...Şimaldan geldi burdan isə Cənuba üz tutdu... sağ və sol ələ dənəbən həsrətdən saralmış yolları salımladı...hələ bir dəfə də bir yerdə Kəlbəcərdən köçküň düşmüş bir ananın ciyinə atdırıb o yaylığı ki, üzüməsin...Kəlbəcərin həsrəti üzüdünləri qalın geyim yox bəlkədə bu rəmzi örپəyin təcəssüm etdiridi doğmaliq iliq münasibət isidə bilər deyə düşünmüşdüm... amma o köçküň ana əvvəl dərindəb bir ah çəkdi...sonra sakitcə məni incitmədən yaylığı ciyinində götürüb mənim ciyinimə atdı... nə desə yaxşıdı: "qızım sağlıq olsun Kəlbəcərə gələrsiz mən sizə özüm-öz əlimlə yaylıqlarından birini verərəm..inanıram ki, o gün gələcək..Allah arzularımızı çin eləsin..necə deyərlər bizi göyərtsin, göynətəsin... elə bu arzuların qənadında yenə xəyal məni apardı sehrli xalçaya dönen o yaylıq".

Afaq sənə deyəcəklərim çoxdur. Ürəyim doludur. Amma deyəcəklərimin çoxunu "Sənə demədiklərim"lə bölüşəcəyəm.

Görüşənədək Vətən bacım!..

Fərqaqə MEHDİYEVA